

UOT: 544.01:546.05

## TİOASETAMİD VƏ STİBIUM(III) XLORİD ƏSASINDA NANOÖLÇÜLÜ $Sb_2S_3$ BİRLƏŞMƏSİNİN ALINMASI

Q.M.Hüseynov<sup>1</sup>, N.A.Məmmədova<sup>2</sup>, H.Ə.İmanov<sup>1</sup><sup>1</sup>AMEA Naxçıvan Böləmisi Təbii Ehtiyatlar İnstitutu

Az 7000 Naxçıvan, H.Əliyev pr. 35; e-mail: qorxmazhuseynli@rambler.ru

<sup>2</sup>AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuAZ 1143, Bakı, H.Cavid pr. 113; [itpcht@lan.ab.az](mailto:itpcht@lan.ab.az)

*Differensial-termiki (DTA), rentgenfaza (RFA), skanedici elektron mikroskopik (SEM) analiz metodları vasitəsi ilə tioasetamid və stibium(III) xlorid əsasında nanoölçülü  $Sb_2S_3$  birləşməsinin alınması şəraiti tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, 2 mmol  $SbCl_3$  və 3 mmol  $CH_3-CS-NH_2$  nisbətindəki qarışığının suda məhlulunda  $180^{\circ}\text{C}$ -də alınan bu  $Sb_2S_3$  birləşməsi nanoçubuq (uzunluğu 3–5  $\mu\text{m}$ , diametri 30–80 nm) formasındadır. DTA nəticələrinə əsasən, nanoölçülü  $Sb_2S_3$  birləşməsi  $545^{\circ}\text{C}$ -də kongruent əriyir. RFA nəticələrinə əsasən, nanoölçülü  $Sb_2S_3$  birləşməsi ortorombik quruluşda (f.q.:  $Pnma$ :  $a=1.1201 \text{ nm}$ ,  $b=1.1241 \text{ nm}$ ,  $c=0.3802 \text{ nm}$ ) olduğu müəyyən edilmişdir.*

**Açar sözlər:** sürmə(III) sulfid, tioasetamid, hidrotermal sintez, nanoçubuq, formalaşma, çöküntü, tioasetamid.

### GİRİŞ

Sürmənin xalkogenidləri yarımkəcərici materiallar olub, yüksək fotohəssaslıqla malikdirlər. Ona görə də bu birləşmələr fotorezistorlarda, fotoelementlərdə və elektron-süa qurğularında yarımkəcərici materiallar kimi geniş istifadə edilir [9-13].

Ədəbiyyatda sürmə(III) sulfidin bir sıra alınma metodları haqqında məlumatlara rast gəlinir. Belə ki, bu birləşmə solvotermal, termiki parçalanma, mikrodalğalı sintez, vakuumda buxarlanması, vakuumda elementar componentlərdən birbaşa sintez, hidrotermal

sintez və s. metodlarla sintez edilmiş və bir sıra fiziki-kimyəvi xassələri öyrənilmişdir [1-15].



Sb-S sisteminin faza diaqramına əsasən,  $Sb_2S_3$  birləşməsi  $550^{\circ}\text{C}$ -də kongruent əriyir. Bu birləşmə rombik sinqoniyada kristallaşır: (F.q.:  $Pnma$ )  $a=1.122 \text{ nm}$ ,  $b=1.130 \text{ nm}$ ,  $c=0.384 \text{ nm}$  [5-13].

İşdə  $Sb_2S_3$  birləşməsinin stibium(III) xlorid və tioasetamid qarışığının suda məhlulunda hidrotermal şəraitdə sintezinin nəticələri verilmişdir.


### TƏCRÜBİ HİSSƏ VƏ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ

$Sb_2S_3$  birləşməsini sintez etmək üçün başlanğıc maddə kimi, kimyəvi təmiz stibium(III) xlorid ( $SbCl_3$ ) və tioasetamiddən ( $CH_3-CS-NH_2$ ) istifadə edilmişdir. 20 ml 0.1 M  $SbCl_3$  (tərkibində 2 mmol Sb olur) məhlulun üzərinə 10 ml 2.25%-li tioasetamid (tərkibində 3 mmol S olur) məhlulu əlavə edilmişdir. Alınmış məhlul maqnitli qarışdırıcıda  $60^{\circ}\text{C}$  temperaturda 15 dəqiqə müddətində qarışdırıldıqdan sonra teflondan hazırlanmış avtoklava (100 ml) daxil

edilmişdir. Avtoklav mikrodalğalı qızdırıcısına (Speedware four BERGHOF - Almaniya) yerləşdirildikdən sonra  $180^{\circ}\text{C}$ -də 12 saat müddətində saxlanılmışdır. Sintez başa çatdıqdan sonra çöküntü şüşə filtdən süzülmüş, əvvəlcə 0.01 M HCl məhlulu, sonra isə ultratəmiz su ilə yuyulmuşdur. Təmizlənmiş çöküntü  $80^{\circ}\text{C}$  temperaturda 1 saat müddətində vakuumda qurudulmuşdur. Baş verən reaksiyaların tənliklərini aşağıdakı kimi göstərmək olar:




$Sb_2S_3$  birləşməsinin formallaşmasında reaksiya məhsulu – asetamid də iştirak edir. Məhluldakı asetamid turş mühitdə hidrolizə uğrayır:



Alınmış asetat və ammonium ionları  $Sb_2S_3$  birləşməsinin hissəciklərin aqreqasiyasının qarşısını alır və formallaşmanı təmin edir.

RFA (2D PHASER "Bruker", CuK $\alpha$ ,  $2\theta$ , 10-80 dər.) nəticələrinə əsasən, müəyyən edilmişdir ki, alınmış çöküntünün faza tərkibi  $Sb_2S_3$  birləşməsindən ibarətdir (şək. 1). Müəyyən edilmişdir ki,  $Sb_2S_3$  birləşməsi ortorombik sinqoniyada kristallaşır və qəfəs


parametrləri: (f.q.:  $Pnma$ )  $a=1.1201$  nm,  $b=1.1241$  nm,  $c=0.3802$  nm olmuşdur. Qəfəs parametrlərinində qismən azalma müşahidə olunur. Bunun səbəbini  $Sb_2S_3$  birləşməsinin kiçik hissəciklərində atomlar arasında kompensasiya olunmamış rabiṭələrin olması ilə izah etmək olar. Buna baxmayaraq rentgenoqramdakı intensivlik maksimumlarına uyğun gələn piklər digər işlərin nəticələri ilə uyğun gəlir [14, 15].



Şəkil 1.  $Sb_2S_3$  birləşməsinin difraktoqramı

$Sb_2S_3$  birləşməsinin DTA (pirometr HTP-70, cihaz Tepmoscəh-2) əyrisində 481 və 545  $^{\circ}\text{C}$ -də iki endotermik effekt müşahidə olunur. 545  $^{\circ}\text{C}$ -dəki endotermik effekt birləşmənin ərimə temperaturuna uyğundur. Fikirimizcə, 481  $^{\circ}\text{C}$ -dəki endotermik effekt birləşmənin polimorf çevrilmə və yaxud iri aqreqatları əmələgəlmə temperatutunu ifadə edir. Göründüyü kimi, alınmış  $Sb_2S_3$

birləşməsinin ərimə temperaturu onun monokristalının ərimə temperaturundan (550  $^{\circ}\text{C}$ ) 5  $^{\circ}\text{C}$  aşağıdır. Bunun səbəbini onun nanoçubuq formasında olması ilə izah etmək olar. Məlumdur ki, maddənin nanohissəciklərinin ərimə temperaturu onun monokristalının ərimə temperaturundan aşağıdır.



Şəkil 2.  $Sb_2S_3$  birləşməsinin DTA əyrisi

$Sb_2S_3$  birləşməsinin stekiometrik tərkiblərini dəqiqləşdirmək üçün alınan

çöküntünün tərkibinin element analizi (Launch Trion XL dilution refrigerator – OXFORD

cihazında) aparılmışdır. Alınan nəticələrə əsasən, birləşmənin tərkibindəki sürmə və kükürdün kütlə və atom nisbətləri təyin edilmişdir (cədv. 1).


**Cədvəl 1.**  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin element analizinin nəticələri

Çöküntünün kütləsi, mq	Sb		S	
	kütlə, %	at.%	kütlə, %	at.%
147.2	71.53	39.77	28.47	60.23


Cədvəldə verilmiş nəticələrə əsasən, müəyyən edilmişdir ki, alınan çöküntünün stexiometrik tərkibi  $\text{Sb}_2\text{S}_3$  birləşməsinə uyğundur.

Alınmış  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin mikromorfologiyası HİTACHI TM3000 markalı mikroskopla tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, alınmış  $\text{Sb}_2\text{S}_3$  birləşməsi uzunluğu 5–7  $\mu\text{m}$ , diametri 10–80 nm olan nanoçubuqlardan təşkil olunub. Nanoçubuqların səthi hamar və çox təmizdir. Tərkibdə amorf faza müşahidə olunmur.  $180^{\circ}\text{C}$

də alınmış  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin şaxəli formalı nanoçubuqları şək. 3-də göstərilmişdir. Müəyyən edilmişdir ki,  $\text{Sb}_2\text{S}_3$  nanoçubuqlarının formallaşması və onların ölçüsü temperaturdan, emal müddətindən, ilkin komponentlərin və tioasetamidin qatılığından asılıdır. Belə ki, ilkin reaksiya qarışığını  $100^{\circ}\text{C}$ -də 5 saat termiki emal etdikdə formalashma tam baş vermir və sistemdə amorf faza alınır (şək. 4, a).  $140^{\circ}\text{C}$ -də isə prizma formali nano- və mikroçubuqlardan ibarət (uzunluğu 7–10  $\mu\text{m}$ , eni 30–150 nm) iri aqreqatlar əmələ gəlir (şək. 4, b).



**Şəkil 3.**  $180^{\circ}\text{C}$ -də alınmış  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin mikroşəkilləri:  
a) 50  $\mu\text{m}$  sahədə; b) 30  $\mu\text{m}$  sahədə.



**Şəkil 4.**  $100^{\circ}\text{C}$  (a) və  $140^{\circ}\text{C}$  (b)-də alınmış  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin mikroşəkilləri

Temperaturu  $140^{\circ}\text{C}$ -dən  $180^{\circ}\text{C}$ -ə artırıldığda nanoçubuqların ölçüsü azalır. Məlumdur ki, asetamid turş mühitdə

davamsızdır. Lakin buna baxmayaraq onun hidroliz məhsulları  $\text{Sb}_2\text{S}_3$  birləşməsinin fərdiliyinə təsir etmir. Temperatur artlığda

$Sb_2S_3$ -ün səthində adsorbsiya olunmuş asetamidin hidrolizi sürətlənir. Bu da çubuqların hissəcikləri arasındaki gərginliyi artırır və onların budaqlanmasına səbəb olur. Məhlulda əmələ gələn asetat və ammonium ionları aqreqasiyanın qarşısını alır, yəni hissəciklərin səthində adsorbsiya olunaraq onların böyüməsinə mane olur.

İşdə həmçinin,  $Sb_2S_3$  birləşməsinin çıxımına mühitin pH-nın (pH METER-pH410 "AKBİLIOH") və temperaturun təsiri də tədqiq edilmişdir (cədv. 2).

Cədvəl 2-dən göründüyü kimi,  $Sb_2S_3$  birləşməsinin maksimum çıxımı pH=6÷7 və T=140÷180  $^{\circ}\text{C}$  müşahidə olunur.

**Cədvəl 2.**  $Sb_2S_3$  birləşməsinin çıxımına mühitin pH-nın və temperaturun təsiri

Temperatur, $^{\circ}\text{C}$	pH	Çıxım, %
100	4	94.65
120	5	94.96
130	5.5	96.33
140	6	97.01
160	6.5	97.84
180	7	97.92

## NƏTİCƏ

Sulu məhlulunda 140-180  $^{\circ}\text{C}$  temperaturda stibium(III) xlorid və tioasetamidin qarşılıqlı təsiri nəticəsində nanoölçülü  $Sb_2S_3$  birləşməsi alınır. Temperatur

ardıqda hissəciklərin ölçüsü azalır. Hissəciklərin ölçüsü azaldıqda  $Sb_2S_3$  birləşməsinin ərimə temperaturu və qəfəs parametrləri də müvafiq olaraq azalır.

## REFERENCES

1. Baghbanzadeh M., Carbone L., Cozzoli P.D., Kappe C.O. Microwave-assisted synthesis of colloidal inorganic nanocrystals. *Angew. Chem. Int. Edit.* 2011, 50, pp. 11312–11359.
2. Castro J. R. et al. Formation of antimony sulfide powders and thin films from single-source antimony precursors. *J. Mater. Chem.* 2008, 18, pp. 5399–5405.
3. Cuang Yi Chen, Bin Dneg, Cuo-Bin Cai, Tie-Kai Zhang, Wen-Fei Dong, Won-Xi Zhang and An-Wu Xu. The Fractal splitting growth of  $Sb_2S_3$  and  $Sb_2Se_3$  hierarchical nanostructures. *J. Phys. Chem. C* 2008, 112, pp. 672-679.
4. Espinors J. P. et al.  $^{121}\text{Sb}$  Mößbauer and X-ray photoelectron spectroscopy studies of the electronic structure of some antimony misfit layer compounds. *Chem. Mater.* 1997, 9, pp. 1393–1398.
5. Han Q., Lu J., Yang X., Lu L., Wang X.A. Template-free route to  $Sb_2S_3$  crystals with hollow olivary architectures. *Cryst. Growth Des.* 2008, 8, pp. 395–398.
6. Juarrez B.H., Rubio S., Sarnchez-Dehesa J. Lopez C. Antimony Trisulfide Inverted Opals: Growth, Characterization, and Photonic Properties. *Adv. Mater.* 2002, 14, pp. 1486–1490.
7. Lim C.S. et al. Hole-conducting mediator for stable  $Sb_2S_3$ -sensitized photoelectrochemical solar cells. *J. Mater. Chem.* 2012, 22, pp. 1107–1111.
8. Liu C.P., Wang H.E., Hg T.W., Chen Z.H., Zhang W.F., Yan C., Tang Y.B., Bello I., Martinu L., Zhang W.I. and İha S.K. Hibrid photovoltaic cells based on  $ZnO/Sb_2S_3/P3HT$  heterojunctions. *Phys. Status solidi B249*. 2012, no.3, pp. 627-633, DOI/10.1002/pssb.201147393.
9. Lou W., Chen M., Wang X., Liu W. Novel single-source precursors approach to prepare highly Uniform  $Bi_2S_3$  and  $Sb_2S_3$  nanorods via a solvothermal treatment. *Chem. Mater.* 2007, 19, pp. 872–878.

10. Mann S. Self-assembly and transformation of hybrid nano-objects and nanostructures under equilibrium and non-equilibrium conditions. *Nat. Mater.* 2009, 8, pp. 781–792.
11. Ota J., Srivastava S.K. Tartaric acid assisted growth of  $Sb_2S_3$  nanorods by a simple wet chemical method. *Cryst. Growth Des.* 2007, 7, pp. 343–347.
12. Parise J. B. An antimony sulfide with a two-dimensional, intersecting system of channels. *Science* 251, 1991, pp. 293–294.
13. Salinas-Estevaner P., Sanchez E.M. Preparation of  $Sb_2S_3$  Nanostructures by the Ionic Liquid-Assisted Sonochemical Method. *Cryst. Growth Des.* 2010, 10, pp. 3917–3924.
14. Veith G.M. et al. Thermal stability and catalytic activity of gold nanoparticles supported on silica. *J. Catal.*, 2009, 262, pp. 92–101.
15. Yang R.B. et al. Pulsed Vapor-Liquid-Solid Growth of Antimony Selenide and Antimony Sulfide Nanowires. *Adv. Mater.* 2009, 21, pp. 3170–3174.

**OBTAINING OF NANOSIZED COMPOUND  $Sb_2S_3$  ON THE BASIS OF TİOASETAMİD AND ANTIMONY (III) CHLORIDE**

**G.M.Huseynov<sup>1</sup>, N.A.Mammadova<sup>2</sup>, H.A.Imanov<sup>1</sup>**

<sup>1</sup>*Nakhchivan Branch, National Academy of Sciences of Azerbaijan,  
Institute of Natural Resources  
H.Aliyev Ave., 35, AZ 7000, Nakhchivan-city, Azerbaijan Republic  
e-mail: qorxmazhuseynli@rambler.ru*

<sup>2</sup>*Acad. M.Nagiyev Institute of Catalysis and Inorganic Chemistry  
H.Javid Ave. 113, Baku AZ 1143, Azerbaijan*

*Received 29.05.2017.*

*Methods of differential-thermal (DTA), roentgen-phase analysis (RFA), scanning electron microscopy (SEM) analysis made it possible to examine conditions for obtaining the compound of nanosized  $Sb_2S_3$  on the basis of thioacetamide and antimony (III) chloride. It found that at 180 °C the compound  $Sb_2S_3$  in the form of nanorods is obtained out of water solution mixture at ratio 2 mmol  $SbCl_3$  and 3 mmol  $CH_3-CS-NH_2$  (length of 3-5  $\mu m$ , diameter 30-80 nm). According to the DTA, nanosized compound  $Sb_2S_3$  concurrently melts at 545 °C. As for the RFA, it revealed that the  $Sb_2S_3$  compound is located in the orthorhombic structure (S.gr. Pnma:  $a = 1,1201\text{ nm}$ ,  $b = 1,1241\text{ nm}$ ,  $c = 0,3802\text{ nm}$ ).*

**Keywords:** antimony sulfide (III), hydrothermal, conditions, nanorod, formation, sediment, thioacetamide

**ПОЛУЧЕНИЕ НАНОРАЗМЕРНОГО СОЕДИНЕНИЯ  $Sb_2S_3$  НА ОСНОВЕ ТИОАЦЕТАМИДА И ХЛОРИДА СУРЬМЫ (III)**

**Г.М.Гусейнов<sup>1</sup>, Н.А.Мамедова<sup>2</sup>, Г.А.Иманов<sup>1</sup>**

<sup>1</sup>*Нахчыванское Отделение Национальной АН Азербайджана  
Институт Природных Ресурсов*

*AZ 7000 г. Нахчыван, ул.Г. Алиева 76; e-mail: qorxmazhuseynli@rambler.ru*

<sup>2</sup>*Институт катализа и неорганической химии им. акад. М.Нагиева НАН Азербайджана  
AZ 1143 Баку, пр. Г.Джавида 113; e-mail: itpcht@lan.ab.az*

Методами дифференциально-термического (ДТА), рентгенофазового (РФА) и сканирующего электронного микроскопического (СЕМ) методов анализа исследованы условия получения наноразмерного соединения  $Sb_2S_3$  на основе тиоацетамидом и хлорида сурьмы (III). Установлено, что при температуре 180 °C из водного раствора смеси при соотношении 2 ммоль  $SbCl_3$  и 3 ммоль  $CH_3-CS-NH_2$  получается соединение  $Sb_2S_3$  в виде наностержней (длиной 3-5  $\mu m$ , диаметр 30-80 нм). По данным ДТА наноразмерное соединение  $Sb_2S_3$  конгруэнтно плавится при температуре 545 °C. По данным РФА определено, что  $Sb_2S_3$  находится в орторомбической структуре (Пр.гр. Рпта:  $a=1.1201$   $nm$ ,  $b=1.1241$   $nm$ ,  $c=0.3802$   $nm$ ).

**Ключевые слова:** сульфид сурьмы (III), гидротермальный синтез, среда, наностержень, формирование, осадок, тиоацетамид.

*Redaksiyaya daxil olub 29.05.2017.*